

**“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC**

**31 dekabr 2024-cü il tarixinə**

**Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun  
Maliyyə Hesabatları və Müstəqil Auditorun Rəyi**

## Mündəricat

---

|                                                                |      |
|----------------------------------------------------------------|------|
| MÜSTƏQİL AUDİTORUN HESABATI .....                              | 2    |
| MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT .....                       | 5    |
| MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ SAİR MƏCMU GƏLİR HAQQINDA HESABAT ..... | 6    |
| KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT .....                 | 7    |
| PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT .....              | 8    |
| Maliyyə hesabatları üzrə qeydlər .....                         | 9-48 |

## MÜSTƏQİL AUDİTORUN HESABATI

**“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC-nin rəhbərliyinə**

*Maliyyə hesabatları üzrə auditor rəyi:*

1. Bizim fikrimizcə, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq audit zamanı edilmiş düzəliş və əlavələrdən sonra bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

### **Auditin Predmeti**

- 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- Həmin tarixdə başa çatan illər üzrə mənfəət/zərər və sair məcmu gəlir haqqında hesabat;
- Həmin tarixdə başa çatan illər üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- Həmin tarixdə başa çatan illər üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- Əsas uçot siyasətləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Qeyd etmək istəyirik ki, 2023-cü ilin son qalıqları 2024-cü ilin əvvəlinə köçürülmüşdür.

### *Rəy üçün əsaslar*

2. Biz auditı Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditı üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

## **Müstəqillik.**

Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məəcəlləsinin" (IESBA məəcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məəcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik.

### ***Əsas audit məsələləri***

3. Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının audit baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

### ***Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti.***

4. Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarına nəzarətə görə məsuliyyət daşıyır.

### ***Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti***

5. Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizə daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BMHS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizim nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında müəssisənin fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatlarımızın tarixlərində əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər müəssisənin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib edilmədiyini qiymətləndiririk.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələrin, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

18 aprel 2025-ci il

Bakı, Azərbaycan Respublikası

*Prime Audit and Consulting  
member firm of Praxity.*



**"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" ASC**  
**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT**

| <i>(Azərbaycan Manatı ilə)</i>                   | <b>Qeyd</b> | <b>31 Dekabr 2024</b> | <b>31 Dekabr 2023</b> |
|--------------------------------------------------|-------------|-----------------------|-----------------------|
| <b>AKTİVLƏR</b>                                  |             |                       |                       |
| Pul vəsaitləri və onların ekvivalentləri         | 6           | 60,640                | 106,873               |
| Müştərilərə verilmiş kreditlər üzrə debitor borc | 7           | 8,213,077             | 16,047,310            |
| Əmlak və avadanlıqlar                            | 4           | 129,690               | 329,155               |
| Qeyri-maddi aktivlər                             | 5           | 7,891                 | 10,470                |
| Aktivdən istifadə hüququ                         | 9           | 192,673               | 446,297               |
| Təxirə salınmış vergi aktivləri                  | 10          | 145,296               | 273,775               |
| Digər aktivlər                                   | 8           | 478,343               | 782,372               |
| <b>CƏMI AKTİVLƏR</b>                             |             | <b>9,227,610</b>      | <b>17,996,252</b>     |
| <b>KAPİTAL</b>                                   |             |                       |                       |
| Nizamnamə kapitalı                               | 14          | 1,722,000             | 1,722,000             |
| Bölüşdürülməmiş mənfəət                          |             | (503,571)             | (680,568)             |
| <b>CƏMI KAPİTAL</b>                              |             | <b>1,218,429</b>      | <b>1,041,432</b>      |
| <b>ÖHDƏLİKLƏR</b>                                |             |                       |                       |
| Qiymətli kağızlar                                | 11          | -                     | 402,567               |
| Borc alınmış vəsaitlər                           | 12          | 7,537,189             | 15,759,045            |
| İcarə öhdəliyi                                   | 9           | 242,207               | 510,305               |
| Digər öhdəliklər                                 | 13          | 229,785               | 282,903               |
| <b>CƏMI ÖHDƏLİKLƏR</b>                           |             | <b>8,009,181</b>      | <b>16,954,820</b>     |
| <b>CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>                |             | <b>9,227,610</b>      | <b>17,996,252</b>     |

18 aprel 2025-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Mübariz Qurbanov  
Direktor



Abid Süleymanov  
Baş Mühasib

**“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC**  
**MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ SAİR MƏCMU GƏLİR HAQQINDA HESABAT**

| (Azərbaycan Manatı ilə)                               | Qeyd | 2024             | 2023             |
|-------------------------------------------------------|------|------------------|------------------|
| Faiz gəlirləri                                        | 15   | 4,090,969        | 3,544,909        |
| Faiz xərcləri                                         | 15   | (1,336,413)      | (1,228,201)      |
| <b>Xalis faiz gəlirləri</b>                           |      | <b>2,754,556</b> | <b>2,316,708</b> |
| Ehtiyat xərci/bərpası                                 | 15   | (159,491)        | 75,568           |
| <b>Ehtiyat ayırmalarından sonra xalis faiz gəliri</b> |      | <b>2,595,065</b> | <b>2,392,276</b> |
| Haqq və komissiya gəlirləri                           | 16   | 795,004          | 467,119          |
| İnzibati və digər əməliyyat xərcləri                  | 17   | (2,691,624)      | (3,066,133)      |
| Digər gəlirlər                                        | 16   | 27,558           | 149,185          |
| <b>Mənfəət vergisindən əvvəlki mənfəət</b>            |      | <b>726,003</b>   | <b>(57,553)</b>  |
| Mənfəət vergisi                                       |      | (177,668)        | (11,186)         |
| <b>İl üzrə mənfəət/zərər</b>                          |      | <b>548,335</b>   | <b>(68,739)</b>  |

18 aprel 2025-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Mübariz Qurbanov  
Direktor



Abid Süleymanov  
Baş Mühasib

**"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" ASC**  
**KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**

(Azərbaycan manatı ilə)

|                               | Nizamnamə<br>kapitalı | Bölüşdürülməmiş<br>mənfəət | Cəmi<br>Kapital |
|-------------------------------|-----------------------|----------------------------|-----------------|
| 31 Dekabr 2022 tarixinə qalıq | 2,154,000             | (1,043,830)                | 1,110,170       |
| İl üzrə mənfəət/zərər         | -                     | (68,739)                   | (68,739)        |
| Kapitalin geri götürülməsi    | (432,000)             | 432,000                    | -               |
| 31 Dekabr 2023 tarixinə qalıq | 1,722,000             | (680,568)                  | 1,041,432       |
| İl üzrə mənfəət/zərər         | -                     | 548,335                    | 548,335         |
| Dividend                      | -                     | (371,338)                  | (371,338)       |
| 31 Dekabr 2024 tarixinə qalıq | 1,722,000             | (503,571)                  | 1,218,429       |

18 aprel 2025-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Mübariz Qurbanov  
Direktor



Abid Süleymanov  
Baş Mühəsib

**"Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı" ASC**  
**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT**

(Azərbaycan manatı ilə)

|                                                                                                          | 2024               | 2023               |
|----------------------------------------------------------------------------------------------------------|--------------------|--------------------|
| <b>Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>                                              |                    |                    |
| Mənfəət vergisindən öncəki mənfəət/zərər                                                                 | 354,665            | (57,553)           |
| <b>Qeyri-maddi və qeyri əməliyyat fəaliyyətləri üzrə düzəlişlər</b>                                      |                    |                    |
| Torpaq, tikili və avadanlıqların amortizasiyası                                                          | 101,007            | 110,486            |
| Ehtiyat xərci/bərpası                                                                                    | 159,491            | (75,568)           |
| Faiz xərcləri                                                                                            | 1,336,413          | 1,228,201          |
| Faiz gəlirləri                                                                                           | (4,090,969)        | (3,544,909)        |
| <b>Əməliyyat aktiv və passivlərində dəyişikliklərindən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul</b> | <b>(2,139,393)</b> | <b>(2,339,343)</b> |
| <b>Dövrüyyə kapitalında olan dəyişikliklər</b>                                                           |                    |                    |
| Müştərilərə verilmiş kredit və avanslar                                                                  | 7,627,667          | (9,029,609)        |
| Digər aktivlər                                                                                           | 152,947            | (616,980)          |
| Digər öhdəliklər                                                                                         | (53,118)           | 167,399            |
| <b>Əməliyyatlardan əldə olunmuş pul vəsaitləri</b>                                                       | <b>7,727,496</b>   | <b>(9,479,190)</b> |
| Mənfəət vergisi ödənişi                                                                                  | 101,892            | 25,437             |
| Əldə olunmuş faiz ödənişləri                                                                             | 4,138,044          | 3,491,364          |
| Borclara görə faiz ödənişi                                                                               | (1,267,007)        | (1,064,467)        |
| Qiymətli kağızlara görə faiz ödənişi                                                                     | (19,189)           | (40,333)           |
| İcarə öhdəliklərinə görə ödəniş                                                                          | (12,744)           | (12,744)           |
| <b>Əməliyyatlar üzrə daxil olan pul vəsaitləri</b>                                                       | <b>8,529,099</b>   | <b>(9,419,276)</b> |
| <b>İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>                                            |                    |                    |
| Torpaq, tikilə və avadanlıqların alınması                                                                | 101,037            | (50,612)           |
| <b>İnvestisiya fəaliyyətində istifadə olunmuş xalis pul vəsaitləri</b>                                   | <b>101,037</b>     | <b>(50,612)</b>    |
| <b>Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>                                        |                    |                    |
| Səhm kapitalında artım                                                                                   | -                  | -                  |
| İcarə öhdəlikləri üzrə əsas məbləğdən ödəniş                                                             | (82,417)           | (65,037)           |
| Müddətli borclar üzrə ödəniş                                                                             | 9,030,079          | (2,995,247)        |
| İstiqrazlardan daxilolmalar                                                                              | (400,000)          | 400,000            |
| Borc öhdəliklərindən daxilolmalar                                                                        | (17,224,031)       | 12,104,125         |
| <b>Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>                                   | <b>(8,676,369)</b> | <b>9,443,841</b>   |
| <b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artım</b>                                 | <b>(46,233)</b>    | <b>(26,047)</b>    |
| <b>İlin əvvəlinə olan pul pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>                         | <b>106,873</b>     | <b>132,920</b>     |
| <b>İlin sonuna olan pul pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>                           | <b>60,640</b>      | <b>106,873</b>     |

18 aprel 2025-ci il tarixində Rəhbərliyin adından imzalanmış və buraxılış üçün təsdiqlənmişdir:

Mübariz Qurbanov  
 Direktor



Abid Süleymanov  
 Baş Mühəsib